

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ
İNÇƏSƏNƏT UNIVERSİTETİ**

**TÜRKSOYLU XALQLARIN MUSİQİ MƏDƏNİYYƏTİNİN
TƏDQİQİ PROBLEMLƏRİ**

**XVIII BEYNƏLXALQ ELMİ – PRAKTİKİ KONFRANSIN
MATERIALLARI**

*Konfrans Azərbaycan Respublikası Nazirlər
Kabinetinin razılıq məktubuna əsasən Azərbaycan
Respublikası təhsil nazirinin 08.02.2019-cu il tarixli F-69
saylı əmri ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində keçirilmişdir.*

Birjan-sal Kojaulov ilə məşhur şairə-akın Sara Tastanbekova arasındaki nakam ilahi **məhəbbət** təşkil edir. Qəhrəmanlarının partiyaları romantik-poetik şəkildə işlənən operanın milli ruhda bəstələnmiş musiqisi çox cazibədar olub, məlahətlə və inca lirizmə yığınlıqda.

“Birjan və Sara” operasının qurulusunda hadisərinin dinamik inkişafı, obrazlarının dramatik mübarizələrinin fəlsəfi dərlinliyi, ideyanın mənə yükünə aydınlığını verilə bilməsi özünün bədii-estetik təcəssümünü tapıb. Lirik-poetik səhnələrdə kaman, fagot və qoboyun həzin ritmləri tamaşaçıları daha da duyulardı.

Azərbaycan, Türkiye, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tatarstan və Başqırdıstan opera ustaları “Birjan və Sara” operasının hazırlanmasında TÜRKSOY-un beynəlxalq mədəniyyət layihəsi olaraq iştirak etdilər. Türkiyənin bir sıra şəhərlərində, o cümlədən Samsun, İstanbul, Eskişehir, Bursa və Ankara səhnələrində nümayiş etdirilməklə bu layihə turksöylü xalqların mədəni birliyinin bariz nümunəsinə çevrildi.

Söyügedən həmin klassik operanın beynəlxalq tərkibdə təqdimatının başlıca dəyəri ondan ibarət idi ki, qazax musiqisinin mədəni incilərindən olan bir əsər turksöylü xalqların ortaq mədəni musiqi abidəsi olaraq qazax opera sənəti tarixində ilk dəfə Türkiyə turkcəsində səsləndirilirdi. Müxtalif türk respublikalarından dəvət edilən sənətçilər türk millətinin ortaq milli adət ənənələrini, milli mədəni zənginliyini yüksək bədii-estetik məzəməndə böyük professional səviyyədə nümayiş edirdilər. Bu isə özlüyündə həmin xalqların mədəni keçmişindən sabahına yönələn yaşarı ənənələrin gələcək həyatı qüdrətinin varlığına əsl sənət işarətləridir.

Xülasə

Məruzə TÜRKSOYUN təşəbbüsü ilə səhnəyə qoyulmuş qazax bəstəkarı Mukan Tolebayevin “Birjan və Sara” operasına həsr olunmuşdur. Operanın səhnələşdirilməsi faktı türk xalqlarının müasir dövrə mədəni əlaqələrinin bariz nümunəsi kimi təqdim olunur.

Summary

The report is dedicated to the opera "Birjan and Sara" by Kazakh composer Mukan Tolebayev staged at the initiative of TÜRKSOY. The opera staging is presented as a vivid example of the cultural relations of the Turkic peoples in modern times

Elçin Qafarlı
Türkiyə, TÜRKSOY, ADMİU, doktorant

“BIRJAN VƏ SARA” OPERASI BİRLƏŞDİRİCİ MƏDƏNİ AMİL KİMİ

Açar sözlər: Birjan və Sara, dombra, TÜRKSOY, akın musiqisi, turksöylü xalqlar

Keywords: Birjan and Sara, dombyra, TURKSOY, akin music, Turkic people

Turksöylü xalqların zəngin mədəni irlisinin geniş şəkildə təbliğ edilməsi istiqamətində bir sıra beynəlxalq layihələrə imza atan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un son illər həyata keçirdiyi önemli layihələri arasında qazax bəstəkarı Mukan Tolebayevin “Birjan və Sara” operasının özünəməxsus yeri vardır.

Bu əsərin seçilməsində məqsəd qardaş turksöylü xalqların bir birilərinin musiqisini daha yaxından tanımları və ortaq mədəni layihələr vasitəsilə qarşılıqlı bəhrelənmələrinə imkan yaratmaqdır.

Məlum olduğu kimi, dombra çalğı aləti qazax milli musiqisində xüsusi önəm daşıyır. Tarix boyunca qazax xalqı öz duyğularını, məhabətini, arzu və istəklərini dombra ilə ifadə etmişdir. Beləliklə lap qədimdən qazax xalq musiqisi dombra ilə xalqın sevgisini və rəğbətini qazanmışdır.

“Birjan və Sara” tamaşası məhəbbətin ünsiyyəti haqqında həzin, kövrək, faciəvi sonluqla bitən poetik operadır. Opera qazax akın motivləri əsasında, “aytis” adlanan üslubda bəstələnib. Hadisələrin əsasını tarixi faktlar təşkil edir. Əsərin mövzusunu görkəmli şair və bəstəkar, akın